

Sağalmayan Xocalı yaramızın məlhəmi tarixi Zəfərimiz oldu

SOYQIRIMININ QAN YADDAŞIMIZA ÇEVRİLMƏSİ VƏTƏN MÜHARİBƏSİNDE DÜŞMƏN ÜZƏRİNƏ ATILAN AZƏRBAYCAN ƏSGƏRLƏRİNİN DÖYÜŞ ƏZMİNİ DAHA DA GÜCLƏNDİRDİ

Həmin gecə göylərə ucalan məsum körpələrin fəryadı, günahsız anaların, bacıların, gəlinlərin ah-nalesi, çare-siz ataların, ərlərin, qaradaşların qəzəbli nərələri, tükürpədən hayqırıtları qu-laqlarımızdan getməyəcək, boğazımızda dügün düşən əbədi qəher, ürəyimizde kəsmək bilməyən göynərti kimi qalacaq. Mənfur düşmənin Xocalıda yaşatdıqları insanlıq ayıbı, bəşər övladının xəcalət yerlərindən biridir, namərd qonşu xəyanətidir, kürəyə saplanan zəhərli xəncər, ən alçaq və namussuz təcavüzdür. Bu ləkəni ermənilər heç vaxt əllerindən, üzlərindən, vicdanlarından yuya bilməyəcəklər...

1992-Cİ İLİN FEVRALIN 26-Sİ
YAMAN SƏRT BAŞLADI...

Vəhşətin, dəhşətin, barbarlığın, vandallığın, zülmün, zülmətin yaşandığı əsrin ən qanlı, ağrılı gecəsi... Sözün bitdiyi, insanlığın kor olduğu, ədalətin susduğu fevralın 25-dən 26-na keçən gecə 366-ci alayla birlikdə ermənilər Xocalı şəhəri etrafında döyüş mövqeyi tutmağa başladılar. 50-dən artıq "Qrad" və "Alazan" tipli raketlərden və tanklardan Xocalını iki saata qədər durmadan ateş tutaraq tələfatlar törendilər. Həmin vaxt yüksələti silahlarda döyüşen özümüzü müdafiə qüvvələri istisna olmaqla şəhər demək olar ki, müdafiəsiz qalmışdı. Gecənin zülmət qaranlığında uşaqlar, qadınlar, qocalar, əlliller şiddətli ateşe məruz qalaraq xüsusi amansızlıqla qətle yetirildilər. Soyqırımı töredənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diriyandırmış, başlarının derisini soymuş, gözlerini çıxmışdır. Soyqırımı neticesində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətle yetirilib. 487 nəfər şikət olub, 1275 dinc sakin əsir götürüldü, 150 nəfər isə itkin düşüb. Bu soyqırımı akti nəticəsində bəzi ailələr bütünlükle mehv edilib, mülki əhalisi görünməmiş qəddarlıqla qətle yetirilib, əsir götürünlərə amansız işgənce verilib. Tarixi abidələri ile fərqlənən, Azərbaycan tarixinin öyrənilmesində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önemə malik Xocalı şəhəri, sözün əsl mənasında, xarabaliğa çevrilib.

Tarixə nəzər salsaq gorərik ki, XIX əsrden başlayaraq Rusiya imperiyasının köməyi ilə torpaqlarımızda məskunlaşan, çörəyimizi yeyib, suyuunu içən ermənilər fürsət tapdıqca öz çirkin niyyətlərini həyata keçirir, xalqımıza qarşı qanlı qırğınlar töredirdilər. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik temizləmə, soyqırımı siyasetinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçküne çevrilmiş və bütün bunlar ermənilər tərefindən kütlevi qırğınlara müşayiət olunmuşdur. Bəşər tarixində insanlığa qarşı cinayət olan Xatin, Naqasaki, Ruanda, Nigeriya, Srebrenitsa, Sonqmi, Lidiye, Babi Yar, Ruanda kimi qətlamlarla müqayisədə daha dəhşətli olan Xocalı soyqırımı ermənilərin XX əsrde azərbaycanlılara qarşı törediyi sistemli cinayətlərin, qətlamların zirvəsidir.

ERMƏNİLƏRİN XOCALI ŞƏHƏRİNİ HƏDƏFƏ ALMAQDA MƏQSƏDİ NƏ İDİ?

Bu, bir tərefdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan strateji əhəmiyyətli ma-



neəni aradan qaldırmaq idisə, digər tərefdən, ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünkü Xocalı elə bir yaşayış məskəni ididə ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövər qədər tarix və mədəniyyət ənənələrini özündə eks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gedəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlekleri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmcinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə eks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin mehv edilməsi və dünyadan ən qədim mezarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyəetine qarşı zorakılıq aktıdır. Qeyd edək ki, Xocalı Azərbaycanın Dağlıq Qarabağ regionunda strateji əhəmiyyət kəsb edən şəhər idi. Bölgənin yeganə aeroporto məhz orada yerləşirdi. Bu baxımdan ermənilər üçün Xocalının işğali xüsusi hədəf idi.

Xocalı müsibətindən əvvəl de ermənilər dinc əhaliyə qarşı amansız vəhşiliklər etmiş, kütlevi qırğınlardan töötmişdilər. Bele ki, Xocalı soyqırımı qədər Dağlıq Qarabağda azərbaycanlılar yaşayan imarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmili, Nəbiler, Meşəli, Həsənabad, Kərkicahən, Qaybali, Malibəyli, Yu-xarı və Aşağı Quşçular, Qaradağlı kəndlərində də etnik temizləmə məqsədilə qırğınlardan töredən, Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı qətle yetirən ermənilər qanıçınlıklarını sonrakı illərdə Goranboy rayonunun Ballıqaya, Kəlbəcerin Başlıbel kəndlərində davam etdirdilər. Bu baxımdan 1992-1993-cü illərin Azərbaycan xalqının taleyinə kütlevi qırğınlardır, soyqırımlar ilə kimi daxil olması tesadüfi deyil.

Başı hakimiyət uğrunda mübarizəyə qarışan ölkə rəhbərliyi Xocalı faciəsinə bigane yanaşır, dəhşətli, dözləməz vəziyyətə düşən xocalılı-

ra dövlət tərefindən hər hansı kömək edilmir, faciəye siyasi-hüquqi qiymət verilməsi istiqamətində heç bir əməli fealiyyət göstəriləndi. Bütün dünyadan gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyəti yalnız əməmmillilər Heydər Əliyev 1993-cü ilə siyasi hakimiyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Həmin qərra əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərefində töredilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı sehifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da "Xocalı soyqırımı günü" kimi qeyd edilir. Ümummilli Liderimizin "Xocalı soyqırımı qurbanlarının xatiresine sükut dəqiqəsi elan edilməsi haqqında" 1997-ci il fevralın 25-de imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatiresi bir dəqiqəlik sükutla yad olunur.

Ümummilli Liderimiz Heydər Əliyevin siyasi ərsini uğurla davam etdirən Prezident İlham Əliyev de Xocalı faciəsinin beynəlxalq məqyasda birmənalı şəkildə soyqırımı akti kimi tanınması üçün əlindən geləni edir. Cənab İlham Əliyevin tapşırığı ilə bu soyqırımı hadisəsinin bütün dünyada tanınması və ədalətli siyasi-hüquqi qiymətinin verilməsi istiqamətində geniş ideoloji-intellektual işlər görülür. Bakıda, respublikamızın bir sıra bölgələrində, həmcinin xaricdəki diasporalarımızın maddi və mənəvi destəyi ilə dünyadan əksər ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatiresine abidələr ucaldılıb. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq ələmdə yayılması, eləcə de bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmaqdadır. Bu baxımdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən işlər de öz bəhrəsini verməkdədir. Xüsusile son-

iller Azərbaycan həqiqətləri, mədəniyyətimiz, Dağlıq Qarabağın tarixində dair əsərlər, Xocalı faciəsi haqqında kitablar, filmlər, stendler dünən yılın hər yerində nümayiş etdirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilən, 2009-cu ilin fevralında fealiyyətə başlayan və hazırda uğurla davam etdirilən "Xocalıya ədalet!" beynəlxalq informasiya və təşviqat kampaniyası da Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfəsini verməkdədir. Bu kampaniyanın məqsədi beynəlxalq ictimaiyyət Xocalı soyqırımı ilə bağlı məlumatlandırmaq, qəlliama beynəlxalq ələmdə mənəvi-siyasi qiymət verilməsinə və bu soyqırımın qurbanlarının xatiresinin anılması nail olmaqdır. Bunun nəticəsi olaraq, 2010-cu ilin yanvar ayının 31-də İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İKT Pi) 51 ölkənin parlament heyətləri başçılarının iştirakı ilə keçirilən VI sessiyasında qətnamə qəbul edilib. Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalet!" beynəlxalq kampaniyası çərçivəsində irəli sürülen qətnamədə Xocalı faciəsinə "Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütlevi qətləmə" və "İnsanlığa qarşı cinayət" kimi qiymət verilib. Qətnamədə "Xocalıya ədalet!" beynəlxalq kampaniyasına hem milli, hem də beynəlxalq səviyyədə tam dəstək verməyə çağırılan bənd de öz əksini təpib. Qətnamə beynəlxalq teşkilatlar tərəfindən Xocalı soyqırımını "İnsanlığa qarşı cinayət" kimi tanıyan ilk sənəddir.

XALQ OLARAQ 30 İLİN HAQSIZLIĞININ QISASINI BEYNƏLXALQ "ƏDALƏTİN" İXTİYARINA BURAXMADIQ

BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Avropa Şurasının Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulma-ma Hərəkatının və eləcə də digər beynəlxalq qurumların qərarlarına baxmayaraq, bu münəqışə beynəlxalq hüquq normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öten il sentyabrın 27-də başlanan 44 günlük Vətən mühərabəsində müzəffər ordumuzun tarixi Qəlebəsi ilə öz həllini təpib. Qəhrəman ordumuz Ali Baş Komandanımızın əmri ilə 2020-ci il sentyabrın 27-də əks-hücumu keçdi və "Dəmir yumruq" əməliyyatı ilə düşməni darmadağın edərək doğma Qarabağımızı 28 illik əsəret-dən xilas etdi. Şanlı Azərbaycan Ordusu tərəfindən mehv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının icrəçilərindən bir neçəsi mehv edildi, bu dəhşətli faciənin günahsız qurbanlarının qisası alındı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruh əbədi rahatlığa qovuşdu. Bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatiresini ehtiramla yad etmək-lə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən mühərabəsində düşmən üzərində qazandığı tarixi Qəlebənin sevincini yaşıyır.

Bu il isə Xocalı soyqırımı qurbanlarının xatiresi işğaldan azad olunmuş ərazilərde xüsusile qeyd olunacaq, erməni vəhşilikləri ilə bağlı geniş kampaniyalar keçiriləcək. Azərbaycanın xarici ölkələrdəki səfirliklərinde matəm mərasimləri təşkil ediləcək. Ermenistan üzərində qazandığımız Zəfer Xocalı qurbanlarının xatiresine əbədi hörmət və ehtiramın rəmzi kimi qeyd olunacaq.

Yaqut Ağasahqızı,
"İki sahil"